

# İqlim dəyişmələri vahid səhiyyə sisteminin yaradılmasını tələb edir

## Bu həm də COP29-un çağırışıdır

Elə bir insan yoxdur ki, iqlim dəyişmələrinin fəsadlarının səhhətinə təsirini hiss etməsin. Bu fəsadlar hərədə bir cür təzahür edir - kimdə çox, kimdə az, kim fərqliqə varır, kim də əhəmiyyət vermir.

İlk dəfə XVIII əsrin 50-ci illərində insanlar neft, qaz və kömürün yanması nəticəsində havaya buraxılan karbon qazının çoxalmasını müşahidə etdilər. Daha sonra XX əsrin 50-ci illərinin ortalarında bu proses özünü avtomobilərdən istifadədə göstərdi. Çünkü atmosferdə karbon qazının səviyyəsi artmışdı. Ardınca buzlaqlar əriməyə başladı ki, bu da iqlim dəyişmələrinin qorxulu faciə olduğunu göstərirdi. Hazırda isə buzlaqların ərimə prosesi əvvəlki 10 illə müqayisədə 75 faiz artıb. Nəticədə 2023-cü il dönyanın ən istili olub. Bu da o deməkdir ki, bəşəriyyət çox böyük təhlükə altındadır. Ona görə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) indidən təxirəsalınmaz tədbirlərin işləniləb hazırlanmasını gündəliyinə salıb. Və bütün bu tədbirlər vahid səhiyyə (One Health) sistemi-

nin yaradılmasını da diktə edir.

Tibb mütxəssisləri həyəcan təbili çalışırlar. Onlar antimikrobial rezistenliyin (AMR) yayılmasında ətraf mühitin əsas rol oynaması haqqında sübutların olduğunu deyirlər. Bildirirlər ki, bu, iqlim dəyişmələri, təbietin və biomüxtəlifliyinitməsi, şirkələnmə və tullantıların çoxalması ilə əlaqəlidir. Onu da əlavə edirlər ki, ət istehsalı müəssisələri, xəstəxanalar və əczaçılıq şirkətləri də daxil olmaqla dərmanlarla dolu tullantı suları AMR-ni artırıblərlər. Bu isə o deməkdir ki, insan sağlığını təmin etmək, xəstəlikləri sağaltmaq və ya yüngülləşdirmək məqsədi daşıyan səhiyyənin özü iqlim dəyişkiliyinə əhəmiyyətli dərəcədə mənfi təsis göstərir. Bu, çox ağırılıdır.

Mütəxəssislər ümumi səhiyyə tullantılarını 3 qrupa böllürələr. Bunlar birbaşa tibb müəssisələrinən atılan, isitmə-soyutma sistemlərindən və elektrik enerjisinin alınmasından dolayı yaranan, tibb məhsullarının istehsalı, daşınması və istifadəsi nəticəsində ortaya çıxan tullantılardır.

Qalıq yanacaqların istifadəsi atmosferdə karbon qazı,



metan və suyun miqdarını artırır. Bu da öz növbəsində temperaturun və dəniz səviyyəsinin yüksəlməsini, daşqınlara və quraqlığa səbəb olur. Bunnar da bakterial, viral, parazit, göbələk və vektor yoluxucu xəstəliklərin yayılmasını sürətləndirir. Şirin su mənbələrində duzluluğun artlığını, kol və meşə yanğınlarının geniş vüsət aldığı, ozon qatının zədələnməsini, içməli su qılığını, havanın çirkənməsini, kənd təsərrüfatı və ekinçilikdə məhsuldarlığın azalmasını hər gün müşahidə edirik. Bunnar insan sağlığınıza ziyan vuran, sağalmayan xəstəliklə-

rin yaranmasına səbəb olan ciddi faktorlardır. Bu xəstəliklər qeyri-mütənasib olaraq qocalara, hamilə qadınlara, əvvəldən mövcud xəstəliyi olan insanlara daha çox təsir göstərir. İqlim dəyişmələri ilə insan sağlığının arasında yaranan bu komponentlər qlobal orta temperaturun yüksəlməsini  $1,5^{\circ}\text{C}$ -ə qədər məhdudlaşdırmağı tələb edir.

Ona görə də dünya dövlətlərinin səhiyyə sisteminin iqlim dəyişmələrinə uyğunlaşma imkanlarının asanlaşdırılmasıına ehtiyac var. Qlobal səhiyyə qlobal sağlamlıq təhlükəsizliyinin yaxşılaşdırılması-

na birbaşa cavabdehdir. Mütəxəssislər deyirlər ki, iqlim dəyişmələri fonunda səhiyyə sistemləri zəif olan ölkələr üçün yol xəritəsi hazırlanmalı, innovasiyalardan, o cümlədən qabaqcıl modernləşdirmə və süni intellektdən istifadə artırılmalıdır. Bu mənada öten il COP28 çərçivəsində "Səhiyyə və iqlim dəyişkiliyi" adlı bəyannamənin dönyanın 120-dən çox ölkəsi tərəfindən qəbul olunması COP tarixində bir ilk oldu. Yeri gəlmışkən, xatırladaq ki, COVID-19 pandemiyası ölkələrin səhiyyə sisteminin zəifliyinin və həzirliyinə nəticəsində geniş

yayılaraq, çox böyük insan tələfatına səbəb oldu. Bunu dünya unutmamalıdır. Odur ki, növbəti pandemiyalara hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi təkcə COP29-un deyil, qarşidakı illərde baş tutacaq digər qlobal sessiyaların da müzakirə mövzusu və tədbirlər hədəfi olmalıdır. Səhiyyə sistemlərinin dayanıqlı olmasının artırılması və hər gün dəyişən iqlim şəraitində xəstəliklərin yayılmasının qarşısının alınması üçün təcili tədbirlər görülməsi barədə qlobal çağırışlar olunmalıdır. Dünya Səhiyyə Təşkilatı beynəlxalq miqyasda İqlim Sazişinə daha yaxşı uyğunlaşmaq məqsədilə səhiyyənin karbon tullantılarından təmizlənməsini təxirəsalınmaz hal kimi gündəmdə saxlamalıdır. Ölkələr, xalqlar və cəmiyyətlər ən yaxşı təcrübələrini paylaşmalı, səhiyyə tullantılarının azaldılması üçün ideyalar yaratmalıdır. Səhiyyədə "yaşıl texnologiya"lardan istifadə sağlamlığa xidmət edən vacib faktor olmalıdır. Bütün bu çağırışlara münasibət bildiriləcəyi və cavab veriləcəyi ünvan isə, sözsüz ki, COP29 olacaq.

**Züleyxa ƏLİYEVƏ,  
"Azərbaycan"**